

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QEZETİN REDAKSİYA HEYƏTİ

13 SENTYABR 2022-ci il ÇƏRŞƏNBƏ AXŞAMI № 197 (7379)

GÜNDƏLİK İCTİMAİ-SİYASİ, SOSİAL-İQTİSADI QEZET

WWW.RESPUBLIKA-NEWS.AZ



## Avropa ilə Asiyani birləşdirən Orta Dəhliz

Ölkəmizin təşəbbüsü ilə reallaşan Zəngəzur dəhlizi də daxil olmaqla regionda bütün kommunikasiyaların açılması beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcək

Cənubi Qafqaz Asiya ilə Avropa arasında tarixi ticarət yollarının kəsişmə nöqtəsin-

də yerləşir. Orta Dəhliz adı landırılan layihəyə diqqətin artması ilə Cənubi Qafqazda

nəqliyyat şəbəkələrinin inkişafı daha aktual və cəlbedici olur.

İkinci Qarabağ müharibəsinin başa çatması ilə yeni nəqliyyat və regional iqtisadi

əlaqələrin bərpa olunması imkanları xeyli genişlənib. (davamı 2-ci səhifədə)

## Əvvəl 1-ci səhifədə

Bunun nəqliyyat və logistikanın səmərəliliyinin əhəmiyyəti dərcədə artmasına, avtomobil nəqliyyatına alternativ olaraq dəmir yolu nəqliyyatının daha geniş yayılmasına, yük və səninin daşımalarının artırılması və istixana qazı emissiyalarının qarşısının alınması ilə yanaşı, həm de yüklerin idarə edilməsi və logistika kimi nəqliyyatla əlaqəli sektorlarda Cənubi Qafqaz üçün yeni iqtisadi imkanların yaranacağına sebeb olacağı gözlənilir.

Orta Dəhliz regional dövlətlərin və digər maraqlı tərəflərin səyləri nəticəsində əhəmiyyəti artan dinamik marşrut olmaqdə davam edir. Multimodal nəqliyyat marşrutuna Mərkəzi Asiya və Cənubi Qafqazı Avropa və Çinle birləşdirən limanlar, dəmir yolları və avtomobil yolları daxildir. Dəhlizin inkişafını təşviq etmək üçün onun xidmət göstərdiyi ölkələr 2017-ci ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutları Assosiasiyasını yaradıblar, infrastrukturun təkmilləşdirilməsi isə bu ticaret dəhlizinin iqtisadi səmərəliliyini artıraraq, əlaqəni yaxşılaşdırmağa və malların daşınmasını sadələşdirməyə davam edir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (və ya Orta Dəhliz) Cənub-Şərqi Asiya və Çindən başlayaraq, Qazaxistan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Avropa ölkələrinə keçir.

Bu yaxınlarda Bakıda Türkiye, Azərbaycan və Qazaxistan xarici işlər və nəqliyyat nazirlərinin ilk üçtərəfli görüşü keçirilib. Nazirlər regional əməkdaşlıq məsələlərinə və Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişaf potensialına xüsusi diqqət yetiriblər. İcləsin yenündə Bakı Beyannamesi imzalanıb və Orta Dəhlizdən tam istifadə ilə bağlı praktiki məsələlərin həlli üçün nəqliyyat üzrə idarəəراسı İşçi Qrupu yaradılıb. Nazirlərin toplantısından sonra, iyunun 29-30-da Nəqliyyat və Rabitə üzrə Azərbaycan-Türkiyə İşçi Qrupunun ilk iclası keçirilib. Tərəflər 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsini 4,6 millard dollarдан 15 milyard dollara çatdırmağı qarşıya məqsəd qoyublar. Daşkənd şəhərində Azərbaycan Respublikası, Türkiye Respublikası və Özbəkistan Respublikası xarici işlər, ticarət, iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşündə xarici siyaset və regional əməkdaşlıq imkanları ilə bağlı məsələlər, üç ölkənin iqtisadiyyat, ticarət, investisiya və nəqliyyat sahələ-

rində əməkdaşlığın həyata keçirilməsi üçün görülen işlər ətrafında fikir mübadiləsi aparılıb. Həmcinin, energetika, xüsusilə bərpəolunan enerji mənbələri sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Azərbaycan, Türkiye və Özbəkistanın yüksək tranzit potensialından daha yaxşı istifadə etmək məqsədi ilə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları müzakirə edilib. Bu xüsusda, Transxəzər Beynəlxalq Şərqi-Qərb Orta Dəhlizinin və bu dəhlizin bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yoluğun əhəmiyyəti vurğulanıb. Zəngəzur dəhlizi daxil olmaqla regionda bütün kommunikasiyaların açılması ilə beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcəyi qeyd edilib.

"Zəngəzur dəhlizi Türkiyənin rəziliyi və onların iştirakı olmadan açıla bilmez". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqışından sonra inkişaf və əməkdaşlıq" adlı konfransda Beynəlxalq Böhran Qrupunun Türkiye nümayəndəlinin sualını cavablandırıb. Dövlət başçısı bildirmişdir ki, bu gün biz kommunikasiyaların açılmasını, xüsusilə Zəngəzur dəhlizini müzakirə edirik: "Baxmayaraq ki, Türkiye Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli İşçi Qrupunda iştirak etmir, Türkiye müzakirələrlə bağlı bizim tərəfindən məlumatlandırılır və əgər Ermənistan kommunikasiyalarla bağlı çətinliklərə son qoymaq istəyirsə, onlar tranzit ölkə olmaq üçün hər hansı imkana malik olmaq istəyirlər, yalnız Türkiye onları bununla təmin edə bilər...".

Son illerdə Azərbaycan Gürcüstan və Türkiye ilə Özbəkistanın istifadə edə biləcəyi Bakı-Tbilisi-Qars dəmir yolu kimi möhkəm infrastruktur qurmaqla Qafqazın əlaqə imkanlarını artırmaq üzərində işleyir. Daşkənd cənuba (Özbəkistan-Əfqanistan-Pakistan) və qərbi (Özbəkistan-Türkmenistan-Azərbaycan-Gürcüstan-Türkiyə) alternativ tranzit marşrutlarını fəal şəkildə araşdırır. Məhz buna görə də Özbəkistan rəsmiləri bu yaxınlarda Ələt limanının imkanlarını yoxlayıb və Azərbaycanı Naxçıvanla birləşdirən Zəngəzur dəhlizində maraqlı olduqlarını bildiriblər. Orta Dəhliz adətən Türkiyə-Gürcüstan-Azərbaycan marşrutunu Qazaxistana uzanması kimi ba-

şa düşülsə də, Daşkənd alternativ təklif etməyə hazırlıdır. Türkmenistan və Xəzər dənizi vasitəsilə Qafqaza birləşdirilə bilən Çin-Qırğızistan-Özbəkistan dəmir yolu. Çin-Qırğızistan-Özbəkistan dəmir yolu bu qədər vacib edən onun tam reallaşdırıb dan sonra Çin və Avropa arasında en qısa marşrut kimi meydana çıxa bilmesi və Orta Dəhlizin bütün iştirakçı ölkələrinin strateji əhəmiyyətindən yeni impuls əlavə etməsidir. Bə-

xılıq və Azərbaycanın mövcud infrastruktur Orta Dəhlizin perspektivini artırır. İqtisadi təhlillərlə bu bərəde verilən məlumatlarda qeyd olunur ki, Bakı bu geosiyyəsi dəyişikliyi düzgün dəyərləndirdi və Qarabağ məsələsini həll etməklə Orta Dəhlizin əhəmiyyətini artırıb. Mühabibədən sonra Azərbaycanın regionda təklif etdiyi altiliq platforması məhəz Şimal və Cənub dəhlizlərinin ortaq maraqları baxımdan açılan

mayacaq. Eyni zamanda, ətraf regionların iqtisadi inkişaf perspektivlərinin yenilənməsində də həllədici faktor rolunu oynayacaq. Və bu baxımdan, Cənubi Qafqazın artıq Orta Asiya ölkələri üçün də dünyaya açılan inkişaf pəncərəsinə çevrilməkdə olduğunu düşünmək olar.

Cənubi Qafqazın strateji-coğrafi əhəmiyyəti yalnız bunlarla məhdudlaşdırıb. Bu sıraya türkdilli dövlətlərin ortaq maraqları baxımdan açılan

Cünti əger, xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, Türk dünyası parçalanmışdır". Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin Türk dünyası üçün strateji əhəmiyyətine və iqtisadi perspektivlərinə həssas yanaşığını da qətiyyən gizlətməyib: "Qədim Azərbaycan torpağı olan Zəngəzur indi Türk dünyasının birləşməsi rolunu oynayacaq. Cünti Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün Türk dünyasını birləşdirəcək. Eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisində yarana bilər". Bununla Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin açılması ilə çox böyük dəyişikliklərin reallığı çevriləcəyinin açıq mətnlə mesajını verir. Türkiye və Azərbaycan arasında Ermənistanla normallaşma prosesinin müzakirə edildiyini bildirən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, eyni zamanda Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin sürətlənməsini istəyirik. Bunun üçün Zəngəzur dəhlizi əsas məsələdir. "Tezliklə dəhlizin açılmasının tərəfdarıyız. Qazaxistan tekce ticarət terəfdəsi kimi çıxış etməyəcək, həm də Aİ ilə Azərbaycan arasında siyasi körpü rolunu oynamış olacaq. Prezident İlham Əliyev də sonra qeyd edir: "Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaq...".

Bütün bunlar belə deməyə əsas verir ki, bölgədə yeni nəqliyyat və infrastruktur xəritəsi formalşır. Təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən bu günü kimi Asiya və Avropanı birləşdirən böyük əhəmiyyəti nəqliyyat dəhlizləri yaradıb. Məhz ölkəmizin təşəbbüsü ilə ərsəyə gelmiş Şimal-Cənub, Şərqi-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizləri bu gün qitələrarası daşınmaların reallaşmasında mühüm rol oynayıb. Bu nəqliyyat dəhlizləri tarixi ləpə yolunun bərpasında ciddi əhəmiyyətə malikdir. İndi isə belə dəhlizlərin sırasına daha biri əlavə olunur. Məlumdur ki, Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə ilə regionda yeni bir reallıq yaratdı. Bu münaqışının başa çatdığını təsdiq edən 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatda icra olunması nəzerdə tutulmuş maddələrdən biri də Zəngəzur dəhlizinin istifadəyə verilməsidir.

Mustafa KAMAL,  
"Respublika".

# Avropa ilə Asiyani birləşdirən

## Orta Dəhliz

**Ölkəmizin təşəbbüsü ilə reallaşan Zəngəzur dəhlizi də daxil olmaqla regionda bütün kommunikasiyaların açılması beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcək**

zi hesablamalara görə, yeni dəhlizlə yük daşınması Qazaxistandakı yaradılması məqsədine xidmet edir. Zəngəzur dəhlizi bu habda açar rolu oynayır və Azərbaycan üçün ikinci Qərb qapısıdır. Cənubi Qafqazın inkişaf perspektivləri yeni mərhələyə keçmək üzərdir. Artıq bunun ilkin əlamətləri də nəzərə çarpmağa başlayıb. Və indi bu regionu hansı gələcəyin gözlədiyini daha aydın təsəvvür etmək mümkündür. Onu da qeyd edək ki, bu önemli siyasi-iqtisadi mərhələ yalnız bölgənin gələcək tələyini müəyyən etməklə qal-

perspektivlərə də xüsusi diqqət yetirməsi, Cənubi Qafqazda həbin yaradılması məqsədine xidmet edir. Zəngəzur dəhlizi bu habda açar rolu oynayır və Azərbaycan üçün ikinci Qərb qapısıdır. Cənubi Qafqazın inkişaf perspektivləri yeni mərhələyə keçmək üzərdir. Artıq bunun ilkin əlamətləri də nəzərə çarpmağa başlayıb. Və indi bu regionu hansı gələcəyin gözlədiyini daha aydın təsəvvür etmək mümkündür. Onu da qeyd edək ki, bu önemli siyasi-iqtisadi mərhələ yalnız bölgənin gələcək tələyini müəyyən etməklə qal-

mayacaq. Eyni zamanda, ətraf regionların iqtisadi inkişaf perspektivlərinin yenilənməsində də həllədici faktor rolunu oynayacaq. Və bu baxımdan, Cənubi Qafqazın artıq Orta Asiya ölkələri üçün də dünyaya açılan inkişaf pəncərəsinə çevrilməkdə olduğunu düşünmək olar. Cənubi Qafqazın strateji-coğrafi əhəmiyyəti yalnız bunlarla məhdudlaşdırıb. Bu sıraya türkdilli dövlətlərin ortaq maraqları baxımdan açılan Cünti əger, xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, Türk dünyası parçalanmışdır". Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin Türk dünyası üçün strateji əhəmiyyətine və iqtisadi perspektivlərinə həssas yanaşığını da qətiyyən gizlətməyib: "Qədim Azərbaycan torpağı olan Zəngəzur indi Türk dünyasının birləşməsi rolunu oynayacaq. Cünti Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün Türk dünyasını birləşdirəcək. Eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisində yarana bilər". Bununla Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin açılması ilə çox böyük dəyişikliklərin reallığı çevriləcəyinin açıq mətnlə mesajını verir. Türkiye və Azərbaycan arasında Ermənistanla normallaşma prosesinin müzakirə edildiyini bildirən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, eyni zamanda Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin sürətlənməsini istəyirik. Bunun üçün Zəngəzur dəhlizi əsas məsələdir. "Tezliklə dəhlizin açılmasının tərəfdarıyız. Qazaxistan tekce ticarət terəfdəsi kimi çıxış etməyəcək, həm də Aİ ilə Azərbaycan arasında siyasi körpü rolunu oynamış olacaq. Prezident İlham Əliyev də sonra qeyd edir: "Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaq...".

Bütün bunlar belə deməyə əsas verir ki, bölgədə yeni nəqliyyat və infrastruktur xəritəsi formalşır. Təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən bu günü kimi Asiya və Avropanı birləşdirən böyük əhəmiyyəti nəqliyyat dəhlizləri yaradıb. Məhz ölkəmizin təşəbbüsü ilə ərsəyə gelmiş Şimal-Cənub, Şərqi-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizləri bu gün qitələrarası daşınmaların reallaşmasında mühüm rol oynayıb. Bu nəqliyyat dəhlizləri tarixi ləpə yolunun bərpasında ciddi əhəmiyyətə malikdir. İndi isə belə dəhlizlərin sırasına daha biri əlavə olunur. Məlumdur ki, Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə ilə regionda yeni bir reallıq yaratdı. Bu münaqışının başa çatdığını təsdiq edən 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatda icra olunması nəzerdə tutulmuş maddələrdən biri də Zəngəzur dəhlizinin istifadəyə verilməsidir.